

Vyanada Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" kitabının alman dilində nəşri təqdim edilib

Noyabrın 13-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" kitabının alman dilinə Qiesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərcümə edib.

Almaniyannın tanınmış Erqon-Nomos nəşriyyatının "Bibliotheca Academica" - Şərqsünaslıq sahəsində seçilmiş nəşrlər sırasında çap edilən kitabı alman dilinə Qiesen Universitetinin dosenti, şərqşünas-alim Mixael Raynhard Hess tərcümə edib.

AZERTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovə Mir Cəlal Paşayevin Azərbaycanda və ölkə hüdudlarından kənardə oxucular tərəfindən yazıçı və hekayə ustası kimi tanındığını, lakin bununla yanaşı, ədəbiyyatşunaslıqda dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığının əsas tədqiqatçılarından biri sayıldığını bildirib.

Füzulişunaslığın əsasını qoyan "Füzuli sənətkarlığı" əsərinin qələmə alınmasından 80 ildən çox vaxt keçməsinə baxmayaraq, o, əhəmiyyətini bu gün də qoruyub saxlayıb və şərqşünas-alim Mixael Raynhard Hessin tərcüməsində almandilli oxucular, elmi dairələr bu əsərlə tanış olmaq imkanı əldə ediblər.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İstututunun baş direktoru akademik Teymur Kərimli XX əsr Azərbaycan bədii nəşrinin inkişafında, elmi ədəbiyyatşunaslığın çağdaş səviyyədə formallaşmasında Mir Cəlal Paşayevin müstəsnə xidmətlərindən danişib, "Füzuli sənətkarlığı" monoqrafiyasının dünya füzulişunaslığında tutduğu yerdən bəhs edib. Qeyd edilib ki, Füzuli poetikasının ən müxtəlif problemlərini tədqiqat obyektiñə çevirən alim öz elmi əsərində hər problem barədə yığcam, ancaq dərin məzmunlu və sonrakı tədqiqatlar üçün möhkəm elmi zəmin rolü oynayacaq fikirlərini izhar edib. Bununla da Mir Cəlal heç kəsə bənzəməyən araşdırıcılıq üsulu və orijinal mənbələrlə birbaşa işləməsi sayəsində Füzuli əsərinin populyarlaşmasında əvəzedilməz xidmətlər göstərib, Azərbaycan füzulişunaslığının inkişafına böyük tökan verib.

Filologiya üzrə elmlər doktoru professor Tərlan Quliyev çıxışında XVI əsrədən yaşayıb-yaratmış və Şərqi, xüsusilə də türkdilli xalqların ən böyük şairlərindən biri olan Məhəmməd Fü-

zulinin yaradıcılığının tədqiqi tarixinə nəzər salıb. Diqqətə çatdırılib ki, bu əsərlərdə verilən məlumatlar olduqca qısa olmaqla bərabər, təzkirə xarakteri daşıyıb. Füzuli əsərlərinin müasir dünya şərqşünashığı, Avropa standartları baxımından elmi-metodoloji əsaslarla təhlili tarixi isə təqribən 70-80 il bundan əvvəl başlayır və bu tarixin ən ön cərgəsində Mir Cəlal və onun "Füzuli sənətkarlığı" əsəri durur. Füzuli yaradıcılığının poetik xüsusiyyətlərinə toxunan T.Quliyev deyib ki, Mir Cəlal öz tədqiqatlarında Füzulinin həm poetik xüsusiyyətlərini açıb, həm də əsərlərinin məzmununun şərhini ustalıqla verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev ölkəmizin zəngin tarixinin, mədəniyyətinin və ədəbiyyatının Avropada, ümumiyyətlə, dünyada tanıdılmasında ictimai diplomatiyanın əhəmiyyətini vurgulayıb, "Füzuli sənətkarlığı" əsərinin alman dilinə tərcüməsinin Ümummilli Lider Heydər Əliyevin 100 illik və görkəmli alim Mir Cəlalin 115 illik yubileyinə töhfə olduğunu bildirib. M.R.Hesslə uzun illərdən bəri elmi əməkdaşlıq edən və birgə kitab layihələri hazırlayan R.Nəbiyev diqqətə çatdırıb ki, Berlin Azad Universitetində dahi şairimiz İmadəddin Nəsimi mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş Hess azərbaycanlı və avropalı oxuculara "Şuşanın ərsi" kitabının müəllifi kimi də tanışdır. Otuz ildən bəri türkdilli xalqların dil və ədəbiyyatını tədqiq edən alim türk, Azərbaycan, fars və ərəb dillərinə dərindən bələd olması sayəsində Mir Cəlalin Füzuli yaradıcılığına dair əsərini tərcümə edərkən bütün dil xüsusiyyətlərini və incəliklərini alman dilinə məharətlə çevirə bilib.

Şərqşünas-alim Mixael Raynhard Hess çıxışında Mir Cəlalin "Füzuli sənətkarlığı" əsərinin alman dilinə ilk tərcüməsinin oxucular üçün əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Mir Cəlal bu əsəri yazmaqla Füzuli əsərinin araşdırılmasında fundamental tədqiqat işi ortaya qoyub, eyni zamanda ətən əsrin 30-40-ci illərində Azərbaycan mədəni əsərinin qorunmasına böyük töhfə verib. Özündən əvvəlki



bütün ədəbi-mədəni nailiyyətləri inkar edən sovet ideologiyasının hökm sürdüyü həmin dövrə məhz Mir Cəlal sayəsində elmi-ictimai düşüncədə Füzuli və onun dövrü dərin kök salıb, unudulmaqdan və senzura tərəfindən qadağan edilməkdən xilas olub.

Bildirilib ki, alman dilinə tərcümə sayəsində füzulişunaslığa maraq göstərənlər Füzuli ərsi ilə elmi əsərlərlə və geniş spektrdə tanış olmaqla yanaşı, onun qəzəl, qəsidi və digər əsərlərinin alman dilinə bədii tərcüməsini oxumaq imkanı əldə edəcəklər. Bunnunla yanaşı, oxucular Mir Cəlali yazıçılığını bərabər, bir alim kimi də kəşf edəcək, həmcinin ətən əsrədə sovet ideologiyasının hökm sürdüyü bir mühitdə elmi-ədəbi yaradıcılıq fəaliyyətinin ən sanballı əsərinin təşəkkülü tarixi ilə tanış ola bilecəklər.

M.R.Hess Füzuli yaradıcılığının tərcümə xüsusiyyətlərindən bəhs edib, onun məşhur qəzəllərindən birini nümunə olaraq Azərbaycan və alman dilərində səsləndirib.

Görkəmli ədibin qızı, Bakı Dövlət Universitetinin Ədəbiyyatşunaslıq tarixi kafedrasının müdürü professor Ədibə Paşayeva çıxışında "Füzuli sənətkarlığı" əsərinin alman dilinə tərcüməsinə və təqdimat mərasiminin təşkilinə görə Mir Cəlalin ailəsi adından minnədarlıq edib. Hər bir yaradıcı insanın ömrünün onun bizə miras qoyub getdiyi əsərlərdə yaşamaqda olduğunu qeyd edən Ə.Paşayeva bu gün də Mir Cəlal dühəsinin onun bədii və elmi əsərləri sayəsində bizlərlə olduğunu vurğulayıb. "Mir Cəlalin elmi əsərinin əhəmiyyəti, dəyəri artıq bir əsr keçəndən sonra da öz gücünü, təsirini, qiymətini itirməyib, bu, alimin çox böyük uğurudur. Ümidvaram ki, bu elmi əsər Şərqi ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan elm adamları üçün dəyərli və cəl-

bedici bir mənbə olacaq", - deyə o vurğulayıb.

Ə.Paşayeva həmcinin deyib ki, bir vaxtlar görkəmli ədibin Bakıda, İçərişəhərdə yaşadığı və Hüseyn Cavid, Abdulla Şaiq, Mikayıł Müşfiq, Səməd Vurğun kimi dövrünün görkəmli şair və yazıçılarının qonaq gəldiyi mənzil bu gün ədibin evi kimi fəaliyyət göstərir, onun sağlığında həmin ruha sadıq qalaraq, şair və yazıçıların, eləcə də oxucuların mütəmadi şəkildə bir araya gəldikləri ədəbiyyat ocağına çəvrilib. Burada fəaliyyət göstərən Ədəbiyyat Dəstək Fondu Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi ərsini tədqiq və təbliğ edəcək tədbirlər heyata keçirir.

Qeyd edək ki, Azərbaycan füzulişunaslığının banisi Mir Cəlal 1940-ci ildə "Füzulinin poetik xüsusiyyətləri" mövzusunda müdafiə etdiyi naməzəldilik dissertasiyasını 1958-ci ildə genişləndirərək "Füzuli sənətkarlığı" adı altında monoqrafiya kimi nəşr etdirib. Monoqrafiya XVI əsrədə yaşayıb-yaratmış dahi şairimiz Məhəmməd Füzulinin ədəbi yaradıcılığı və sənəti, o cümlədən şeir mədəniyyəti və bədii nəşri haqqında elmi araşdırımları əks etdirir. Mir Cəlal kitabında Füzuli yaradıcılığının ayrı-ayrı məsələləri və motivlərinin araşdırılması ilə yanaşı, onun ümumi ədəbi mənzərəsini elmi cəhətdən verməyə nail olub.

Çıxışlardan sonra Azərbaycan müsəqələri konsert programı ilə çıxış ediblər. Xanəndələr Rəvanə Qurbanova və Səbuhi İbayev "Leyli və Məcnun" operasından Leyli və Məcnunun qarşılışması səhnəsini, eləcə də Məhəmməd Füzulinin qəzəllərinin də yer aldığı müğamları ifa ediblər. Onları tərəda Kamal Nuriyev və kamançada Xəyam Məmmədov müşayiət ediblər.